



Aktuallaşdırılmışdır: Fevral 2018-ci il

## Hospitasiya 90 günədək – məlumat vərəqəsi

**Hospitasiya Sizə yeni iş yerinə baxmaq və təcrübə qazanmaq üçün, lakin praktik iş ilə məşğul olmamaq şərti ilə bir imkan yaradır. Bu o deməkdir ki, bir Hospitant məs.: klinikada tibbi müayinələrdə, əməliyyatlarda müşahidəçi qismində iştirak edə bilər, lakin müstəqil şəkildə heç bir tibbi fəaliyyət ilə məs.: xəstələrin müayinəsi və müalicəsi ilə məşğul ola bilməz.**

Xahiş olunur Şengen vizası üçün müraciətə dair **ümumi göstərişləri** nəzərə alın. 90 günədək hospitasiya üçün aşağıdakı sənədləri toplamaq lazımdır. Sənədləri toplayarkən bu məlumat vərəqəsindən yoxlama siyahısı kimi istifadə edin .

**İngilis və ya alman dilində olmayan bütün sənədlər ingilis və ya alman dillərinə tərcümə olunmalıdır.**

### Xarici pasport

- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı olmalıdır
- ən az 2 boş səhifəsi olmalıdır
- fotosəkil olan səhifə və əvvəlki Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin surətləri

**Şəxsiyyət vəsiqəsi** (*əsl + ön və arxa səhifələrin surəti*)

**tam şəkildə** doldurulmuş və **üç** yerdən imzalanmış **ərizə-ənket**

aktual biometrik **pasport şəkli** (3,5 x 4,5 sm)

**viza rüsumu** (bax: rəsmi internet səhifəsində „Rüsumlar“a dair məlumatlar )

### Səyahət sığorta sənədi (*əsl + surəti*)

- sığorta ödənişinin minimal məbləği 30.000 € və ya 50.000 \$
- bütün Şengen dövlətləri üçün etibarlı olmalı

### Azərbaycan Respublikasında yaşayan Azərbaycan vətəndaşlığı olmayan şəxslər

- Azərbaycanda qanuni yaşayışı təsdiq edən sənəd/ yaşamaq haqqında icazə (*əsl + surəti*)
- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı icazə

---

### Səfərin məqsədi və qalmaq yerinə dair sübut

Dəvətnamə və /yaxud Hospitasiya haqqında müqavilə aşağıdakı məlumatları əks etdirməklə (*əsl + surəti*):

- hospitasiyanın həyata keçiriləcəyi müəssisə/klinikaya dair məlumatlar (ünvan, telefon nömrəsi)
- qalmaq müddəti və fəaliyyət sahəsinə dair dəqiq məlumatlar

dil sertifikatı, ən az B1 səviyyəsi (*əsl + surəti*)

aşağıdakı məlumatlar əks olunmaqla **qalma müddətini tam əhatə edən** otel rezervasiyası və ya vaucher:

- ərizəçinin adı, soyadı
- qalma müddəti

- otelin əlaqə məlumatları (ünvan, telefon nömrələri)

**və ya**

- qalma müddətini tam əhatə edən** qeyri-rəsmi dəvətnamə, dəvət edən şəxsə dair məlumatlar və ünvan əks olunmaqla
- dəvət edən şəxsin pasport və şəxsiyyət vəsiqəsinin surəti
- dəvət edən şəxs alman vətəndaşı olmadığı təqdirdə onun yaşamaq haqqında icazəsi
- dəvət edən şəxs alman vətəndaşı olmadığı təqdirdə, onun qüvvədə olan yaşamaq haqqında icazəsi

- uçuş / səfər biletlərinin** gediş-gəliş üçün iki tərəfli rezervasiyası haqqında sübut

*Səfirlər vizasının əldə edilməsindən əvvəl təyyarə biletlərinin alınmasını qətiyyənlə məsləhət görmür!*

**Səfər xərclərinin maliyyələşdirilməsi üçün maddi vəsaitə dair sübut**

- bank hesabından və ya kredit kartlarından son 3 ay üzrə çıxarışlar
- mütəmadi gəlirin olmasına dair sübut (maaş hesabından çıxarış, vergi ödənişlərinə dair sənəd)
- səyahət çekləri

**Azərbaycanda iqtisadi və ailə bağlarınızın olduğunu sübut edən sənədlər (əgər müvafiq sənəd varsa)**

- ən yaxın ailə üzvü haqqında sübut (evlilik şəhadətnaməsi, doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsinin surəti)
- Daşınmaz əmlaka sahib olduğunuzun dair sübut və ya uzunmüddətli kirayə yaxud lizinq razılaşması
- Mütəmadi gəlirin olmasına dair sübut

- **İşləyən şəxslər:** iş yerindən elektron arayış

**və ya**

iş yerindən rəsmi blank üzərində möhür, imza, tarix və aşağıdakı məlumatlar göstərilən rəsmi arayış: *(əslində ingilis dilində və ya Azərbaycan dilində olmaqla ingilis yaxud alman dillərində tərcüməsi ilə)*

- müəssisənin tam şəkildə ünvanı, telefonu faks nömrələri
- imzalayan şəxsin adı və vəzifəsi
- işçinin adı, vəzifəsi, məvacibi və işlədiyi müddət

- **Tələbələr:** *(əslində və surəti alman və ya ingilis dilində tərcümə və təsdiq ilə)* məktəb və ya ali məktəbə qəbul olmaları haqqında sübut

**və ya**

təhsil artıq bitmişdirsə diplom və diploma əlavə